

Xalq TV-nin qonaqları

“Mənim üçün dünyanın bütün ağrı-acıları və arzuları türkçülükdən başlayıb”

Budəfəki qonağımız 30 ildən çox Vətəndən uzaqlarda yaşasa da, Azərbaycanı layiqincə təmsil edən, Moskva Dövlət Linqvistika Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Məliklidir.

Həmsöhbətimiz 15 elmi monoqrafiyanın, Azərbaycan və Türkiyə ədəbiyyatşunaslığına həsr olunmuş 200-ə yaxın elmi məqalənin müəllifidir. O, Nazim Hikmət, Fazıl Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fakir Baykurt, Əziz Nesin və başqa Türkiyə ədəbi mühitinin görkəmli yazarlarının əsərlərini rus və Azərbaycan dilinə tərcümə etmişdir. Əsas elmi fəaliyyəti Türkiyə filologiyasının elmi-nəzəri, fundamental nəzəriyyəsinin öyrənilməsinə həsr olunmuşdur. Şərqşunas alım iki poetik kitabın və bir neçə elmi fundamental araşdırılmalara həsr olılmış kitabların müəllifidir. Onun əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.

- Tofiq müəllim, necə oldu ki, sovet dövründə – 1968-ci ildə namizədlilik mövzusunu türk poeziyasına həsr etdiniz?

- Məşhur bir deyim var: “Hər şey ailədən başlanır”. Bu, çox qiymətli fikirdir. Uşaq ailədə nə görür, nə eşidir, inanın, bütün baş verənlər yaddaşına lent yazısı kimi həkk olur. Mənim usaqlığım elə bir mühitdə keçib ki, Azərbaycanın fədakar və qeyrətli kişilərini evimizdə görmüşəm. Dayum elm yolunda bütün məhrumiyyətlərə dözən akademik Həmid Araslı mənim şərqşunaslığı, türkologiyani, tərcüməçiliyi seçməyimdə misilsiz rol oynayıb. Azərbaycan ədəbiyyatşunaslığının korifeylərindən olan bu böyük alim hələ sovet rejimi zamanı cəsarətlə milli-mənəvi köklərimizə bağlı olan filologiya elminin fundamental əsaslarının gənc nəslə tədris olunmasında, “Biz kimik, hardan gəlmışık?” – sualının cavabının tərxiyi məzəzlərdən öyrənilməsində vətəndaş mövqeyi nümayiş etdirməklə, məni də belə bir düşündürűcü elm sahəsinə hazırlayıb.

- Bəs, o zamankı sərt rejimdən qorxmurdunuz?

- Bilirdim ki, böyük bir yola çıxmışam. Nəinki çotinliklər olar, hətta gözlənilməz hadisələr də baş vera bilərdi. Yəni mən hər şeyi gözüma almışdım. Amma milli ruhda düşünən, humanist türkoloqların əhatəsində olduğuma görə qorxmurdum. Bir həqiqəti bilməyinizi isterdim: insanın qarşısına qoyduğu son məqsədə çatmağı üçün onun cəsarəti misilsiz rol oynayır. Qalibiyət elə bir hissdir ki, onun mayası, nüvə mərkəzi cəsarətdir. Mən qəti olaraq belə bir qərara gəldim ki, qorxu hissini özündən kənarlaşdırılamışam. Həqiqəti deyirəm, SSRİ Elmlər Akademiyasının Şərqşunaslıq İnstututunda çalışan azman alımların böyüklüyü onda idi ki, onlar son dərəcə qətiyətli, qorxmaz elm fədailəri idi. Bu mühit



məni elə yetişdirib formalaşdırıcı ki, türk sözünü yazımaqdan və deməkdən qətiyyən çəkinmədim.

Ədəbiyyat mənəviyyatıdır. Ədəbiyyat keçmişimizi və gələcəyimizi birləşdirən varlıqdır, ünsiyyətdir. Bu baxımdan ədəbi bağlar, baxışlar vasitəsilə bir-birimizin ədəbiyyatımızı öyrənib, təbliğ etməliyidik. Mənim 60-ci illər türk poeziyasına müraciət etməyim sovet ideologiyasına görə avantürist hərəkət idi. Rəhmətlik elmi rəhbərim, professor Əkbər Babayev məni bu mövzunu yazımaqdan uzaqlaşdırımağa çalışırdı. O deyirdi ki, hətta son yazsan belə, bu işi qəbul etməyəcəklər. Amma inadkarlıq, qətiyyət öz işini gördü. İki ilə dissertasiyani tamamladım, müdafiə etdim və 26 yaşimdə elmlər namizədi elmi dərəcəsini aldım. Çox hadisələr baş verdi. Amma türk sözünün yazılılığı elmi işimlə öyünürdüm. SSRİ Elmlər Akademiyası Şərqşunaslıq İnstututu tarixində bu, ilk cəsarətli elmi müdafiə idi. 25 il mən bu akademiyada çalışmışam. Orada Rüstəm Əliyev, Qəzənfər Əliyev – “Şahnamə”ni rus dilinə tərcümə edən böyük alim, tarixçi Saleh Əliyev və ən gənc alim olan mən Azərbaycanın varlığını yaşadırdıq, sözümüzü deyirdik. Bu gün biz 400 milyonluq türk dünyasının üzvüyük. İmperiyalar yaratmış xalqın nümayəndəsiyik. Bunları bildikdən sonra xalqına, dövlətinə, dilinə münasibət başqa cür olur, qurur hiss ilə yaşayırsan. Uzun illər SSRİ-nin Türkologiya Komitəsində sədr müavini işləmişəm və həmişə də çalışmışam ki, türkün tarixini bütün əzəməti ilə türkəlli xalqlara çatdırıb bilim. “Kitabi-Dədə Qorqud”un türk abidəsi kimi əvəzsiz bir mənbə olduğunu harada çalışmağımdan asılı olmayıraq, təbliğ etməyə çalışmışam.

- Çünkü “Kitabi-Dədə Qorqud” bütün Türk dünyasının ortaq abidəsidir.

- Əlbəttə, bu abidədə bütün türk xalqları özünün keçmişini görə bilər. Mahmud Kaşgarinin “Divani Lügətit-türk” əsəri Xalid Səid Xocayev tərfindən tərcümə olunmuş, lakin repressiya illərində yoxa çıxmışdır. Bu o Xalid Səid Xocayevdir ki,

böyük klassikimiz Hüseyin Cavidlə eyni gündə gecə saatlarında həbs olunub. Cavid sürgün edilib, o isə güllələnib. Ötən il bu əsərin əlyazmalarının Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun arxivindən tapılması bütün türkoloqları sevindirdir.

- Siz uzun illər Moskva Dövlət Linqvistika Universitetində dərs demisiniz. Eləcə də universitetdə “Türk dili və Mədəniyyəti Mərkəzi”ni açmışınız. Doğrudan da, qarşınıza qoyduğunuz məqsədə doğru irətiləmişiniz. Siz həm də Rusiyada yaşayan azərbaycanlıların birliliyi naminə “Ocaq” Cəmiyyəti yaratmışınız. Bu cəmiyyət nə iş görə bildi?

- Bayaqdan türk birliliyi naminə həyata keçirmək istədiyim işlərdən danışram. Həm də kövrəlirəm. Çünkü mən uzun illər türk sözünə həsrət qalmış insanları bir yerde görmək istəmişəm. Mənim üçün dünyanın bütün ağrıları, arzuları, kədərləri türkçülükdən başlanıb. Çünkü türkün bir ayağı Altaylarda, Yenisey sahillərində, bir ayağı da Qara dənizdə, Xəzərboyu sahillərində, Zəngəzurda, Qarabağdadır. Türk ayağı qalxanda, bir olanda əzəmətli olur. Mən bütün ömrüm boyu türk xalqlarının birliliyi düşünmüşəm və bu yolda qarşıma çıxan tikanlı məftillərin “qanlı boyasından” qorxmamışam. Elə buna görə də 1988-ci ildə bütün SSRİ məkanı çalxalananda “Ocaq” cəmiyyətini yaratdım. 30 il “Ocaq” Rusiyada azərbaycanlıların isti evi, ata ocağı oldu. 1990-ci ildə məhz bizim cəmiyyətin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gəlib, bəyən etdi ki, xalqımız öz istiqlalı, azadlığı uğrunda mübarizəyə qalxıb. Heydər Əliyev bu çıxışı ilə bütün dünyaya icmaric verdi ki, Azərbaycan kimsəsiz deyil, o, xalqının arxasındadır. Bu, böyük tarixdir. Biz bu tarixdən dərs almalıyıq. “Ocaq” cəmiyyəti 30 il ərzində Azərbaycanın ictimai, mədəni və siyasi tarixində baş verən hadisələri işqlandıranda, təbliğ edəndə böyük türk əqidəsinə, Azərbaycan sevgisinə sadıq qaldı. Bəli, “Ocaq” 30 il ərzində Azərbaycan xalqının birliliyinin Ocağına çevrildi. Mən uzun müddət Moskva hökuməti nəzdində millətlərarası Qurumun nümayəndəsi olmuşam və onlarla da six əlaqələrim olub. Çalışmışam ki, diaspor fəaliyyətini gücləndirirəm. Mədəni əlaqlər, mədəniyyət sərhəd tanımır.

Bir məlumatı da verim ki, bir neçə gün önce “Ocaq” cəmiyyətinin fəaliyyətinin davamı olaraq, “Vətən” jurnalı işıq üzü görüb. Bu dərgi Rusiyada yaşayan azərbaycanlıların mənəvi tələbatını ödəyən, milli birliliyimizin qüvvətlenməsinə xidmət edən mənəvi “Ocaq”ımızda yanın şəmin işığıdır.

- Maraqlı müsahibə üçün çox sağ olun.

**Kəmalə ABDİNOVA
XQ**

(Müsahibəyə bütövlükdə
“YouTube”da baxmaq olar)